

Cümhuriyyət nəğməkarı – Əhməd Cavad



Sabirabad RMI Sabirabad rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Cümhuriyyət nəğməkarı Əhməd Cavad – 130” adlı tədbir keçirilib. Tədbirdə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacıadə, rayon MKS-nin direktoru Eldar Urufov və digərləri çıxış edərək Əhməd Cavad yaradıcılığı və onun Türk dünyasındakı yeri barədə fikirlərini bölüşüblər.

Masallı RMI Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Əhməd Cavad – 130” mövzusunda tədbir keçirilib. Mərkəzin əməkdaşı Elşən Abışov istiqlal şairinin həyat və yaradıcılığı barədə məruzə edib. Sonra mərkəzin könüllüsü Kəmalə İbişli tərəfindən çəkilmiş Əhməd Cavadın portreti nümayiş olunub.

Ağstafa RMI Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Qəhrəman övladın şanlı vətəni” mövzusunda tədbir keçirilib. Əhməd



Cavadın əzablı həyat yolu və həmişə müasir olan yaradıcılığı haqqında məlumat verilib.



Ağdaş RMI Ağdaş rayon MKS-nin 1 sayılı Gənclər Kitabxanası və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə “Əhməd Cavad – 130” adlı sərgi nümayiş etdirilib.

Hazırladı: N.Məmmədli